

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı  
Səfirliyinin konsulluq şöbəsinə

Daimi qeydiyyatı ünvanı \_\_\_\_\_

Hazırda yaşadığı ünvan (fərqlidirsə)

Vətəndaşlığı \_\_\_\_\_

Doğulduğu tarix \_\_\_\_\_  
(gün, ay, il)

Pasport / şəxsiyyət vəsiqəsinin seriyası və  
nömrəsi \_\_\_\_\_

Verilən orqanın adı və verilmə tarixi \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

\_\_\_\_\_ tərəfindən

**Ə R İ Z Ə**

Xahiş edirəm mənə ümumvətəndaş pasportumun

\_\_\_\_\_ (səbəbi: Məs.: müddətinin

bitməsi / itməsi) ilə əlaqədar Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi  
verilməsində köməklik edəsiniz.

İmza: \_\_\_\_\_

Tarix: “ ” 20 -cü il

Şəxsi mobil nömrə: \_\_\_\_\_

Yaxın qohum mobil nömrə və qohumluq əlaqəsi: \_\_\_\_\_